

Azərbaycan QHT-nin BƏYANATI

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar. AZƏRTAC bəyanatı təqdim edir: “Biz, QHT nümayəndələri beynəlxalq təşkilatlara və UNESCO-ya bir neçə dəfə müraciət edərək Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər əvvəl malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib.

Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yavaşmalar və islamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul olunması Azərbaycana qarşı növbəti riyakarlıqdır.

Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi 30 illik işğal dönməndə xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı, sözün həqiqi mənasında, həm də mədəni soyqırımı törədib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilib. Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özünü küləşdirir və mənsəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.

Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olmuş torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təs-

bit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq, müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamentinin üzvləri bu durumlara səssiz qalıb və əksinə, Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər.

Beynəlxalq təşkilatlara ünvanlanmış əvvəlki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilib. Məsələn, digər faktlarla yanaşı, vurğulanıb ki, Ermənistanda yerləşən Göy məscid, Qala məscidi, Şah Abbas, Təpəbaşı, Zaf Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam məscidləri kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb, özünü küləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz təyinatı üzrə fəaliyyət göstərərək, indi isə o, tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox məzarlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

Ümumilikdə Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıdıb. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, bütün insanlığa qarşı olan bir təhqirdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, on illərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur.

Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özünü küləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 sayılı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülh və təhlükəsizlik məsələsidir.

Biz, Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik.

1. Rəuf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
2. İlqar Orucov - “Azərbaycan Gənc Alim, Doktorant və Magistrler Cəmiyyəti” İctimai Birliyi
3. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu
4. Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti
5. Bahar Qasımova - Azərbaycan Qadınları Respublika Cəmiyyəti
6. Rami İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
7. Faiq İsmayilov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
8. Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
9. Səltənət Qocamanlı - “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi
10. Novella Cəfərova - “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi
11. Səadət Bənəyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi
12. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi
13. Ayaz Mirzəyev - “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”
14. Şəhla Nağıyeva - “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi
15. Mariya Hüseynova - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi
16. Fərid Şahbazlı - İslahatçı Gənclər İctimai Birliyi
17. Yusif Ağayev - “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi
18. Cəsarət Hüseynzadə - “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi
19. Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyi
20. Telman İsa - “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi
21. Vüsalə Hüseynli - “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi
22. Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
23. Fuad Abbasov - “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi
24. Fuad Hüseynzadə - “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi
25. Niyaməddin Orduxanlı - “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyi
26. Aqil Ələsgər - “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi
27. Ceyhun Musaoğlu - “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi
28. Aqil Camal - “Ortaq Deyərlər” İctimai Birliyi
29. Hafiz Səfixanov - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi
30. Mehri Xanbabayeva - “Azərbaycan Tarixçiləri” İctimai Birliyi
31. Anar Xəlilov - “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi
32. Ziba Nəbiyeva - “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
33. Ayaz Hüseynov - “Hemofiliyalı Xəstələr” İctimai Birliyi
34. Fuad Əsgərov - “Qan Donorları Assosiasiyası” İctimai Birliyi
35. Könül Ağayeva - Rəqəmsal İnkişaf İctimai Birliyi
36. Rami Abbasov - “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi
37. Müşviq Ələsgərli - “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi
38. Elçin Mirzəbəyli “Bakı Natiqlik Məktəbi” İctimai Birliyi
39. Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
40. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
41. Şahin Rəhmanlı - “İrəli” İctimai Birliyi
42. Elşad Məmmədli - “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
43. Elvin Talışinski - “Elin Səsi” Milli-Mənəvi Deyərlərimizin Qorunması İctimai Birliyi
44. Cavid Şahverdiyev - Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi
45. Kəmalə Ağazadə - “Azərbaycan Uşaqları” İctimai Birliyi
46. Toğrul Allahverdi - “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyi
47. Əfsələddin Ağalarov - “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi
48. Zülfiyyə Nuriyeva - “Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Birliyi
49. Məleykə Əlizadə - “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
50. Samirə Mustafayeva - “Azad Həmfikirler” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
51. Qalib Nəbiyev - “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi
52. Yadiqar Məmmədli - “Azərbaycan Demokratik Jurnalistlər Liqası” İctimai Birliyi
53. Samir Mehdizadə - “Təhsil Şurası” İctimai Birliyi”.